

[slami oyaninda, slam nqilabnn tsiri](#)

slam nqilab digr lkrl yaylmaqdadr.nqilabn bu tsirini nqilabn qlbsinin vllerind mxtlif lkrlrd mahid .etmk olar

AranNews- slami oyaninda slam nqilabnn tsirin, slami Oyan cryannn btnind grrk. slami Oyan qrbin slam dnyasna hrtrfli hcumu il eyni vaxtda v istismar srind balad. Balancdan

.Hzrt mam Xumeyninin (r) dvrndk mxtlif mrhllri kedi Seyid Cmalddin sdabadi kimi xsirin dnclri il balayan bu hrkat hmi mhdud v myyn dairld zn gstrdi v he zaman byk hatli olmad. Htta bu cryan Hsn Ibnna v Seyid Qtb kimi xsir vasitsi il Misird daha geni daird yayldqda bel, yen d btn mslman ktllrinin hyatna daxil .olub, yeni bir shif aa bilmidi

Hzrt mam Xumeyni (r) ilk df olaraq slami Oyan dnctsini siyasi faliyyt evir bildi. Onu btn mslman ktllrin faliyyt dairsin salmaqla yana, btn dnya mzolumlarnn mid yeri etdi. slami oyan hadissini zehnlrd canlandrd. Hzrt mamm (r) pak nfsindn qaynaqlanan bu i qsa bir mddtd slam cmiyyti v xalqlar n byk faydalara sbb oldu. Bu iin n mhm nticsi slami Oyan tfkkrrn kiik bir diskusiyadan byk, hatli diskusiyaya evrilmsi oldu. Lakin bu hrkt asanlqla ba vermdi. Dmn v rqib dnclr daim onun n shnni mhdudladraa alrdlar. Hzrt mam (r) vasitsi il hazrlanan oyan cryan myyn bir dvr aid yox, ksin tarixi bir hrkat idi. Bu hrkat tarix boyu davam edek v bdi olacaq. Hzrt mam Xumeyni (r) ilk df olaraq slami Oyan dnctsini siyasi faliyyt evir bildi. Onu btn mslman ktllrin faliyyt dairsin salmaqla yana, btn dnya .mzolumlarnn mid yeri etdi

slami oyanda rann rolu ran geosiyasi, geostarteji v geomdni mvqesin gr beynlmill hadislr z tsirini qoyan lkdir. Bu xsusiytlr rann, blgiliyi z siyastinin sas etmsin sbb olub. ran yeni istismar v zlml mbariz v mqavimt tfkkrn, slama qayd dnctsini ixrac etmkd, hminin digr tsirli fikri sahlrd bir nv idariliyi bacard. Yeni mstqil olmu rb v slam lkri zrind idarilik. Mrut hrkat, neftin millilmsi, 15 xordad hrkat rann hidayti rol ifa etmsinin tarixi nmunlindhendir. Bu dvrd tsirli cryan dvlt siyastlrrindn ayrlmaq idi. Bu is din alimlri v dindar ziyallar trfindn rhbrlik olunurdu. nki uyun dnmd, xsusi il Phlvi srind dvlt daha ox xarici modellri (Trkiydk Atatrk modelini) z n nmun edirdi. Bu sbbdn tarixin uyun dnmind tsiretm mntq lkri il mhdudlard. Islam nqilab din dyrlri zrind qurulan v demokratiyann yeni metodlarndan istifad edn hadis kimi formalad; istismar v zlml mbariznin, mqavimtin yeni nmunsini .nmayi etdirdi

Gc, siyast v hakimiyyt rslrind idariliyin yeni nmunsini canlandrd. slam Respublikas ilk df olaraq "slam mmti" terminini nqilabi bir termin kimi dnya siyasi dbiyatna daxil etdi. Hmin rivd yeni formada blgilik tfkkrn z n sedi v bir supergc evrilmk prosesin balad. Bu gn onillikdn sonra mntqd hatli tsiri olan bir nmuny evrilmyi bacard. Bu nmun dmnilik edn, daxili ilr mdaxil edn hegemon dvltlrin olmasna baxmayaraq z mvqesini gclndirmey v nfuzunu artrmaa v btn slam dnyasn nfuz dairsin salmaa mvffq oldu. Yeni ran, indiki raitd mvcud siyasi oyunlar yumaq v srt formada ciddi problemlr qarsnda qoyan yeni bir rejim mjdsi verir. slami Oyan, slam Respublikas ideoloji hrkatndan tsirlnn bir hadis olaraq iddial ictimai hrkat formasn alb. Bu cryan siyasi v thiksizlik mnaqilrind z varln v nfuzunu

.sbut etmkl yana dnya sviyysind tsirli olacaq byk bir gc evrilmy doru hrkt edir ran geosiyasi, geostarteji v geomdni mvqesin gr beynlmill hadislr z tsirini qoyan lkdir. Bu xsusiytlr rann, blgiliyi z siyastinin sas etmsin sbb olub. ran yeni istismar v zlml mbariz v mqavimt tfkkrn, slama qayd dnctsini ixrac etmkd, hminin digr tsirli fikri sahlrd bir nv idariliyi bacard. slam nqilabnn hdfs: slam dnyasnn oyan v z kimliyini tanmas Tarix iranllarn hmi tfkkrl hrkt etdikirini v dnya shnsind agahlqla itirakna ahiddir. ran tarixi bunu

.yax gstrir ki, iranllar mxtlif dnmlrd mxtlif rslrd nd olublar v briyyt n yeni yollar gstriblr slamdan nc dnya Roma v Sasani imperiyalarln lind olub. Bu iki gcl qtb dnyan idar edirdi. slamdan sonra iranllar tkallah idilr, lknin idarilik fnlrini biliirdilr v qrb mdniyytin d malik olmudular. Onlar islami tfkkr il qarladqda ona qucaq adlar ranllar slam tfkkrn z fitrtlrin uyun grdlr. Bu msl v bzi daltsizliklr v digr ictimai msllr bu milltin slam dnccsi ox sadlikl qbul etmsin v islami dnc il zintlnmi bir mdniyyt yaratmasna sbb oldu slam dnccsi v mdniyyti zirvd olduu bir vaxt, slam mdniyyti iranllarn ictimai hyatnda, bu lkd mxtlif sahlrd geni faydalara sbb oldu. Lakin uyun dnmd, miladi 6-c srdn 10-cu srdk qrb elm v dnccsind bir nv skut mahid edirik. Ki sr boyu Avropa bn Sina v bn rbi kimi slam mtfkkirlrinin tsiri .altnda olub

Avropada bu byk xsiyytlrdn tsirlnrk mxtlif dnclr yarand. slam mdniyyti z nurunu qrb sald v vaxt tdkc onlar slam alimlrinin dnclri saysind elmi inkiafa nail oldular. Lakin slam lklrind mxtlif daxil v xarici sbblr gr zirvy doru olan hrkt dayand v z yoluna davam ed bilmdi. slam mdniyyti o qdr mhkm bir mdniyyt idi ki, htta vhilikd tannan monqollar lkmiz hcum etdikli zaman Xac Nsirddin Tusi kimi bzi din alimlrinin tlimlri nticsind onlarn dnclri dyidi v uca

.dnc emsindn sirab oldular. slam mdniyytinin alqlanas dvrlrindn biri d Sfvlr dvrdr lbtt bu dvr d nqsansz hesab etmk olmaz. Sfvlr dvrdn byk ran urunda milli vhdtin yaranmas, slam mnblrinin toplanmas, hli-beyt () maarifinin iqlandrlmas kimi mhmm hadisrl ba verdi. Bu dvr tariximizin stn dvrdr v bu gn d hmin yol davam etdirilir. Sfvlrdn sonra yenidn daxili v xarici sbblrndn v beynlmill shnd istismar, mstmlkilik tfkkrrn formalamas sbbindn slam mdniyyti bhrana urad. Lakin Mrut hrkat fikri oyan qlcmn yaradan midverici hadis idi. raiti dyin bu byk tfkkrn bayraqdarlar din alimli idilr. Lakin Mrut hrkat da rait dyimsi sbbi il rngini itirdi v bzi xarici sylr v daxili qrbprst cryanlarn faliyytlri sbbindn hdfini itirdi v btn ictimai islahatlarn v din byklrinin zhmtlri davam etdirilmdi, nticd lkmiz .diktatorlu dar oldu

slam nqilabnn qlbsi ran tarixinin digr zirv dnmlrindndir. mam Xumeyni (r) ondan vvlkilr kimi imperiya yaratmaq yerin mntqlri v qlblri birldirdi. Bu gn slam nqilabnn ilhamverici smrlrini btn dnyada mahid edirik. Lakin bzi bhani lklr (onlarn arasnda slam lklri d var) slam nqilabnn mahiyytini anlamadan iddia edirlr ki, ran yenidn imperiya yaratmaa alr. Lakin sil hqiqt slaml nqilab slaml dnyasnn aylmas, z kimliyini tanmas urunda alr v he zaman z razisini genilndirmk v imperiya yaratmaq fikrind olmayb. slam nqilabnn n sas msisi z kimliyin, zn qaytmaq olub. nqilab siyasi, mdni v iqtisadi rslrd mstql olmaq dnccsi il formalad v yeni bax dasal yaratd. slam nqilabnn qlbsinin ilk dvrlrind cmiyytimizd Hzrt mam Xumeyni (r) v Hzrt Xameneinin dahiyen rhbrliyi saysind zninama, v z gcn arxalanmaa byk yer verildi. gr ran bu gn myyn biliklr, texnalogiyaya, hava, fza texnalogiyasna v nanotexnalogiyaya sahibdirs, btn bunlar ran xalqndak islami v inqilabi .oyan ruhiyyisinin saysinddir